

XƏSTƏ ÜÇÜN AŞAĞIDAKILAR YOLVERİLMƏZDİR:

- Proqram çərçivəsində əldə edilmiş dərmanı proqramın iştirakçısı olmayan benefisiara satmaq/güzəşt etmək;
- Dərmanı, və ya onun qablaşdırılmasını (qutu, flakon, bar-kodun stikeri) zədələmək, saxtalaşdırmaq, saxtalaşdırmağa cəhd göstərmək.
- Xəstəyə dərman verildiyi zaman istisna hallar fərdi rejimdə komissiya tərəfindən müzakirə edilir.
- Müalicə rejiminin və icbari şərtlərin pozulması aşkar edildiyi, eləcə də müalicənin dördüncü həftəsi müddətində HCV RNA uyğun olmayan/sübhəli göstərici aşkar edildiyi təqdirdə, xəstəyə dərmanın verilmə qaydası dəyişdiriləcək və DOT prinsipi ilə, gündəlik olaraq servisin təchizatçısının, tibbi personalın və videokameranın nəzarəti altında həyata keçiriləcəkdir.

MÜALİCƏNİN MONİTORİNQİ NƏLƏRİ NƏZƏRDƏ TUTUR?

Müalicənin monitorinqi müəyyən edilmiş dövriliklə, müalicə prosesinin monitorinqi üçün zəruri olan aşağıdakı müayinələrin aparılmasının təmin edilməsini nəzərdə tutur:

- həkimin qəbuluna getmək;
- evdə PCR üsulu ilə HCV RNM-nin miqdarını müəyyən etmək;
- ümumi qan təhlili, qaraciyərin funksional nümunələrini (ALT, AST müayinələri), bilirubini (birbaşa və ümumi), kreatinini, TSH müəyyən etmək;
- Müalicə prosesində həkim tərəfindən depressiyanın monitorinqi, müalicə rejiminə riayət edilməsinə nəzarət və yan təsirlərin monitorinqi həyata keçirilir.

DİAQNOSTİKA KOMPONENTİ İLƏ NƏZƏRDƏ TUTULAN MÜAYİNƏLƏRİN MALİYYƏLƏŞDİRMƏ QAYDASI:

Diaqnostika komponenti çərçivəsində xəstələr tərəfindən birgə ödəmə 70% təşkil edir. “Sosial müdafiəsiz ailələrin vahid məlumat bazasında” qeydiyyatı alınmış, reyting xalı 70 000-dən artıq olmayan ailələrin üzvləri üçün birgə ödəmə 30% təşkil edir.

MÜALİCƏ KOMPONENTİ İLƏ NƏZƏRDƏ TUTULAN DƏRMANLARIN ƏLDƏ EDİLMƏ ŞƏRTİ:

Müalicə komponenti ilə müəyyən edilmiş dərmanlarla proqram iştirakçılarının təmin edilməsi təmənnasız olaraq (birgə ödəmə olmadan) həyata keçirilir.



www.moh.gov.ge

XƏSTƏLƏYİN İDARƏ EDİLMƏSİ BARƏDƏ
MƏLUMATLA AŞAĞIDAKI ÜNVANDA TANIŞ OLUN
www.hepatiti.ge



საქართველოს ჯანდაცვის
მინისტროს
სამსახურის
სამსახური

C HEPATITIN ELİMİNASİYASI

BİRİNCİ MƏRHƏLƏ

C HEPATITIN İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMININ BİRİNCİ MƏRHƏLƏSİNİN TƏDBİRLƏRİ NƏLƏRİ ƏHATƏ EDİR?

Proqramla nəzərdə tutulan xidmət aşağıdakıları əhatə edir:

- a) C hepatit xəstəsi olan şəxslərin diaqnostikası: 1) müalicəyə qoşulmazdan əvvəl; 2) müalicə prosesinin monitorinqi üçün zəruri müayinələrin aparılması.
- b) C hepatit xəstəsi olan şəxslərin C hepatitin müalicə dərmanları ilə müalicə olunması.

DİAQNOSTİKA KOMPONENTİNDƏN KİMLƏR İSTİFADƏ EDƏ BİLƏR?

C hepatit virusuna qarşı anticisimlərin müəyyən edilməsi məqsədilə sürətli/sadə və/və ya immunoferment təhlil (IFT) üsulu ilə müayinəni aparmış və müsbət cavab almış Gürcüstan vətəndaşı proqram çərçivəsində müalicəyə qoşulmazdan öncə digər zəruri müayinələrdən keçə bilər.

PROQRAM ÇƏRÇİVƏSİNDƏ MÜALİCƏYƏ QOŞULMAZDAN ÖNCƏ HANSI MÜAYİNƏLƏR APARILIR?

Müalicəyə qoşulmazdan öncə zəruri olan digər müayinələr aşağıdakı prinsip üzrə aparılır:

- həkimin qəbuluna getmək;
- evdə PCR üsulu ilə HCV RNM-nin miqdarını müəyyən etmək;

- HCV RNM müsbət nəticəsi olan xəstələrə ümumi qan təhlili, qaraciyərin funksional nümunələri (ALT, AST müayinələri) və FIB-4 testinin hesablanması ilə qaraciyərin fibroz dərəcəsinin müəyyən edilməsi aparılır;
- Əgər FIB-4 xalı 1.45 - 3.25 göstəriciləri arasındadırsa, xəstələrə əlavə olaraq qaraciyər elastografiyası aparılır;

Qaraciyər fibrozunun F3, F3-F4 və F4 dərəcəsinə malik olan xəstələrə aşağıdakı müayinələr aparılır:

- PCR üsulu ilə HCV genetik növünün müəyyən edilməsi;
- HBsAg, Anti-HBs, G-GT, qələvi fosfotaza, bilirubin (birbaşa və ümumi), kreatinin, qlükoza, albumin, INR, ANA, TSH, qarın boşluğunun ultrasəs müayinəsi;
- HCV infeksiyasının əhəmiyyətli kliniki ekstrahepatik təzahürlərinə malik olan xəstələrə yarımkomponentlə nəzərdə tutulan bütün müayinələr aparılır.

MÜALICƏYƏ QOŞULMAZDAN ÖNCƏ PROQRAMLA NƏZƏRDƏ TUTULAN SERVİSDƏN İSTİFADƏ ETMƏK ÜÇÜN:

Xəstə proqramın təchizatçısı olan müəssisəyə müraciət etməlidir (istəyə uyğun olaraq). Seçdikdən sonra servisin təchizatçısı olan müəssisələrin siyahısı nazirliyin www.moh.gov.ge veb-səhifəsində dərc ediləcəkdir. Eləcə də əlavə məlumatı qaynar xətt - 1505 vasitəsilə əldə edəcəksiniz.

MÜALICƏ KOMPONENTİ NƏLƏRİ NƏZƏRDƏ TUTUR?

Müalicə komponenti C hepatit xəstəsi olan şəxslərin C hepatitin müalicə dərmanları ilə, o cümlədən, a) Sofosbuvirlə, b) Peqilasya edilmiş İnterferonla və c) Ribavirinlə təmin edilməsini nəzərdə tutur.

MÜALICƏ KOMPONENTİNDƏN KİMLƏR İSTİFADƏ EDƏ BİLƏR?

Müalicə komponentindən Gürcüstan vətəndaşlığını təsdiq edən sənədə malik olan şəxslər, xəstələrin proqrama qoşulma kriterilərini nəzərə almaqla istifadə edə bilərlər.

MÜALICƏ KOMPONENTİNDƏN İSTİFADƏ ETMƏK ÜÇÜN:

- xəstə İHHŞ Sosial Xidmət Agentliyində (Tbilisidə: nazirliyin qəbul otağında və ya Sosial Xidmət Agentliyinin rayon

mərkəzlərində. Bölgələrdə - bölgə mərkəzlərində) qeydiyyatla alınmalıdır, orada xəstə və ya onun qanuni nümayəndəsi sağlamlıq vəziyyəti barədə arayışı - forma №IV-100/A (əslini), müalicəyə qoşulmazdan öncə aparılmış müayinələrin sənədlərini (yalnız Gürcüstanda qüvvədə olan qanunvericilik çərçivəsində müvafiq fəaliyyəti göstərmək hüququna malik olan müəssisələrdə aparılmış müayinələrin təqdim edilməsinə yol verilir), şəxsiyyət vəsiqəsinin surətini təqdim etməli və müvafiq formanın ərizəsini doldurmalıdır. Bununla yanaşı, xəstə servisi təqdim edən, xidməti əldə etmək istədiyi müəssisəni seçir;

- qeydiyyatla alınmış xəstənin sənədləri komissiya tərəfindən müzakirə edilir və müsbət qərar təqdirində, razılıq məktubu verilir;
- xəstə müalicəyə başlamaq üçün razılıq məktubunu aldıqdan sonra 7 təqvim günü ərzində müvafiq müəssisəyə müraciət etməlidir. Əks təqdirdə, razılıq məktubu ləğv edilmiş hesab ediləcəkdir.

FORMA №IV-100/A QARŞI HANSI TƏLƏBLƏR MÖVCUDDUR?

- Forma №IV-100/A servisi təqdim edən tibb müəssisəsi tərəfindən verilmiş olmalı və aparılmış müayinələr, onların nəticələri, eləcə də təyinatı (dərmanları və dozalaşdırmaları göstərməklə) və müalicə kursunun müddəti barədə məlumatı əhatə etməlidir.
- Forma №IV-100/A-ya aşağıdakı diaqnostik müayinələr (aparıldığı tarixləri və nəticələri göstərməklə) əlavə edilməlidir: HCV RNM-nin miqdarı, genetik növünün, qaraciyər fibrozunun dərəcəsinin müayinələri, eləcə də ümumi qan təhlili, ALT, AST, HBsAg, Anti-HBs, G-GT, qələvi fosfotaza, bilirubin (birbaşa və ümumi), kreatinin, qlükoza, albumin, INR, ANA, TSH, qarın boşluğunun ultrasəs müayinəsi.
- Müalicəyə qoşulmaq üçün zəruri müayinələrin (genetik növü istisna olmaqla) qüvvədə olma müddətləri 3 aydan artıq olmayan müddəti təşkil edir.

XƏSTƏLƏRİN QOŞULMA MEYARLARI:

- Müalicənin potensial namizədi aktiv HCV infeksiyası olan, müalicə olunmaq istəyən və C hepatitin müalicə dərmanlarına qarşı əks göstərişlərə malik olmayan bütün xəstələrdir. O cümlədən, heç vaxt virusəleyhinə müalicə almamış xəstələr və virusəleyhinə müalicəni almış, lakin müalicəsi uğurlu olmamış xəstələr.

- Virusəleyhinə müalicəyə başlanma və xəstələrin seçilməsi zamanı aşağıdakı qruplar prioritetlidir:
 - kompensasiya olunmuş qaraciyər sirrozu (F4) olan xəstələr;
 - inkişaf etmiş qaraciyər fibrozu (F3) olan xəstələr;
 - dekompensasiya olunmuş qaraciyər sirrozu (qaraciyər transplantasiyası namizdələri) olan xəstələr;
 - qaraciyər transplantasiyası və HCV reinfeksiyası olan xəstələr;
 - HCV reinfeksiyasının əhəmiyyətli kliniki ekstrahepatik təzahürləri olan xəstələr;
 - AİV və/və ya HBV koinfeksiyası olan xəstələr.

DƏRMANLAR XƏSTƏLƏRƏ HARADA VƏ NECƏ VERİLƏCƏKDİR?

- Servisi təqdim edən müəssisədə xəstənin müalicəyə qoşulması xəstə tərəfindən razılıq məktubu və şəxsiyyəti təsdiq edən şəhadətnamə təqdim edildiyi təqdirdə həyata keçirilir;
- Servisi təqdim edən müəssisə xəstəyə Peqilasya edilmiş İnterferonu və Ribavirini müalicə sxeminə müvafiq miqdarda (bir ayın ehtiyatından artıq olmayaraq) verir;
- Servisi təqdim edən müəssisə Sofosbuviri bir flakon (28 həblik) miqdarında verir. **İcbaridir: flakon yerində açılısın və xəstə ilk həbi tibbi personalın iştirakı ilə, kamera nəzarəti altında qəbul etsin.** Xəstəyə içində 27 həb Sofosbuvir olan flakon verilir.
- Servisi təqdim edən müəssisədə dərman hər gün verilir.

XƏSTƏ MÜALICƏ PROSESİNDƏ HANSI ŞƏRTLƏRƏ RİAYƏT ETMƏLİDİR:

XƏSTƏ ÜÇÜN AŞAĞIDAKILAR İCBARİDİR:

- Müalicə prosesində, hər ikinci həftənin sonunda, dərmanın flakonunu servisin təchizatçısına təqdim etmək və kamera önündə flakonun, bar-kodu və flakonda qalan dərmanın miqdarını göstərmək;
- Dərmanın növbəti flakonunu əldə etmək üçün əvvəlki boş flakonun göstərmək.